

Cüdo**10 cüdoçumuz Top-20-də**

Beynolxalq Cüdo Federasiyası yeni reyting cödvolini açıqlayıb. Tərtib olunan yeni siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu hesab etmək olar. Yığmamızın osas cüdoçularının hamisi reytingdəki mövqelərini qoruyublar. Cüdoçularımızdan 10-u Top-20-do qorarlaşdırıb.

Bələ ki, Orxan Səfərov (60 kq) yeno 7-ci, Nican Şixəlizadə (66 kq) 14-cü sırada yer alıb. Rio Olimpiadalarının gümüş mükafatçısı Rüstəm Orucov 3-cü, Hidayət Heydorov (hor ikisi 73 kq) iso 4-cü pillədəki mövqeyini qoruyub. Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Tural Səfərliyev (90 kq) 17-ci sıradadır. Dünya çempionumuz Elxan Məmmədov 4-cü, Elmar Qasımov (hor ikisi 100 kq) iso 6-ci pillədə qorarlaşdırıb. Ən ağır çəkili idmançıımız Uşanqı Kokauri (+100 kq) 18-ci sırada yer alıb. Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) iso reyting cödvolinin 7-ci pilləsindədir.

* * *

Fevralın 3-do Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzro Avropa açıq kuboku start götürürcək. Yarışda ümumilikdə, 29 ölkədən 232 cüdoçu iştirak edəcək. İki gün davam edən turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayaçaqlar. Komandamızın yarışda 19 cüdoçu ilə tomsil olunacaq. Yığmamızın heynətində komandamızın osas üzvlərindən Məhman Sadiqov (60 kq), Tərlan Kərimov, İlqar Müşkiyev, Telman Vəliyev (73 kq), Əbdülhəqq Rəsullu (90 kq), Uşanqı Kokauri (+100 kq) və digər cüdoçular mübarizə aparacaqlar.

* * *

Fevralın 3-do Portuqaliyanın Olivelas şəhərində qadın cüdoçular arasında açıq Avropa kuboku start götürürcək. Avropa kubokunda 20 ölkədən 152 cüdoçu mübarizə aparacaq. 2 gün davam edəcək yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayaçaqlar.

Komandamızın baş məşqçisi Natiq Bağırov turnirdə 5 idmançıya şans verəcək. Avropa kubokunda Aişə Qurbanlı (48 kq), Elmira Mustafayeva (57 kq), Kristina Jukavets (63 kq), Günel Həsənli (70 kq) və Nurano Muradova (78 kq) ölkəmizini tomsil edəcəklər.

**Boks****Ölkə çempionatının qalibləri mükafatlandırıldı**

Kişi boksçular arasında keçirilen Azərbaycan çempionatına yekun vurulub. Yarışlar Boks Mərkəzində toşkil olunub. Ölkonin müxtəlif şəhər və rayonlarının klublarını, hərçinin idman comiyyyotlarını tomsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınanı-

yib. Altı gün davam edən turnirdə 10 çəki dörəcisi üzrə mükafatçılar müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunub. Gənclər millisində böyükələr yeni keçən Məhəmməd Abdullayev yarışın yaxşı boksçusu seçilib. Yarışda komanda hesabında birinci yeri "Qobolo" klubu tutub. İkinci pilləyə "Gilan", üçüncü yero iso "Rabito" boksçuları sahib çıxıblar. Çempionatda Elxan Quliyev yaxşı hakim, Rəhim Allahverdiyev iso on yaxşı məşqçi adını layiq görüllər.

Qeyd edək ki, mükafatçılar yığmanın heynətino colb olunacaq və beynolxalq yarışlarda ölkəmizi tomsil edəcəklər.

Sahmat**Vüqar Həşimovun xatirəsinə təsis edilmiş mükafatlar təqdim olunub**

Xəbor verdiyim kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində 80-ci "Tata Steel Chess" festivalı çərçivəsində şahmat turniri keçirilib. Super turnir norveçli dünya çempionu Maqnus Karlsemin qolobası ilə başa çatıb. Yarışda on güclü qrossmeysterlər, o cümlədən azərbaycanlı Şəhriyar Məmmədyarov iş-

müyyəyon edib. Əsas turnirin iştirakçısı, rusiyalı Vladimir Kramnik ikinci dorocoli yarışın iştirakçısı, hollandiyalı Ervin Lyami həmin mükafatı layiq görüllərlər. Şahmatçılar mərhəm qrossmeysterlərin qardaşına töşəkkür ediblər. Qeyd edək ki, mükafatın töşəkkütəra, tamaşaçılara, motbuat nümayəndələrinə

tirak edib. Qrossmeysterimiz turniri dördüncü pillədə başa vurub.

Turnirin yekunlanına görə, azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirosinə təsis olunmuş "Fair Play" mükafatları təqdim edilib. Mükafatçıların sahiblərini mərhəm şahmatçımızın qardaşı Sərən Həşimov, turnirin direktoru Yerun van den Berq və yarışın baş hakimi Pavel Votruba-nın daxil olduğu jüri

və roqiblərə mütəmadi olaraq hörmətlə yanaşınla verilmiş qorara almış.

Bundan başqa, daha iki mükafat təqdim edilib. Onlardan birini şahmatçılardan Sərən Həşimov turnirdə 35 illik foaliyyətinə görə turnirin direktoru Yerun van den Berq təqdim edib.

"Tata Steel" şirkətinin İdarə Heyətinin sədri Təo Henrərda şahmata verdiyi dəstəyə görə Vüqar Həşimov adına mükafat təqdim edilib.

Bütün mükafatlar Vüqar Həşimov adına Şahmat Fondu torofindən təsis edilib.

* * *

Yeniyetmə şahmatçıları arasında III dərəcə uğrunda yarışlar keçirilib. 3 sayılı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbinin Səbail filialında toşkil olunan turnirdə 16 zəka sahibi iştirak edib. Yarışın qalibi adını Emil Musayev qazanıb. O, keçirdiyi 9 oyunda 6,5 xal toplayıb. İkinci yero Emil Musayevlə eyni xal toplayıb, olavaş göstəricilərə görə geri qalan Tamerlan Rüstəmov layıq görüllər. Üçüncü yeri iso Vilayət Əliyev tutub. Mükafatçılar müvafiq dorocoli diplom, medal və kuboklara təltif olunublar.

Xəbərlər**Yeniyetmələrin Bakı birinciliyi başa çatdı**

Azərbaycan Həndbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə töşəkkütəli ilə yeniyetmələr arasında həndbol üzro açıq Bakı birinciliyi keçirilib. 2002-2003-cü illər tovflüldü oğlanlar arasında "ABU Arena"da toşkil olunan yarışda sokkız komanda iştirak edib. Yarışın finalında "Mingəçevir" tomsilçisinə 25:24 hesabı ilə qalib golon "Nəsimi-1" komandası birinci yeri sahibi olub. Turnirdə üçüncü pilləni "Qazax" kollektivi tutub.

Mükafatçılar federasiyanın diplomları ilə təltif olunublar.

İkinci dövrənin oyunları start götürdü

Yanvarın 27-do basketbol üzro XXV Azərbaycan çempionatında ikinci dövrənin birinci turunun oyunları keçirilib. Oyunlar Azərbaycan Texniki Universitetin idman zalında toşkil olunub. Gündün birinci oyununda ADNSU və "80"-lər komandası qarşılaşdırıb. Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Bələ ki, 3 hissə iıldızı olan ADNSU-nun komandası dördüncü hissədən töşəkküsü oldub və rərək 78:89 hesabı ilə "80"-lərə möğləüb olub. Turun digər oyununda iso NTD basketbolçuları U-16 komandasına qalib gəlib - 73:60.

Turun son oyununda "Alov" komandası AZTOP-a 50:100 hesabı ilə möğləüb olub.

Komandamız**Balakəndə hazırlıq keçir**

Fevralın 1-do gənc boksçularından ibarət Azərbaycan milli komandasının tolim-məşq toplantı start götürüb. Balakəndə keçirilən hazırlıqda 17 idmançı iştirak edir. Baş məşqçi Vaqif Şirinovun başçılığı altında keçirilən tolim-məşq toplantıda yüksək komandanın 17 boksçusu iştirak edir. Məşqçilər Balakən Olimpiya İdman Kompleksində keçirilir. Yığma 16 günlik toplantıda ümumi və fiziki hazırlıq üzərində çalışacaq.

Karate**Yeniyetmə və gənclərimiz Avropa çempionatında iştirak edəcəklər**

Bu gün Rusiyanın Soçi şəhərində karate üzro yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürürcək. Yarışda yeniyetmə və gənclər arasında ibarət milli komandalarımız da mübarizə aparacaq. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Boşirov rəhbərlik etdiyi heyətdə baş katib Mirkəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayyazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynolxalq dorocoli hakim Cahangir Babayev yer alıblar.

Məşqçilər heyətinin qorarına osason yarışda 27 idmançı qüvvəsini sınayaçaq.

Qeyd edək ki, Soçi 14-18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclər arasında iso 10-cu qıto çempionatında ümumilikdə 44 ölkədən 956 idmançı iştirak edəcəklər.

Turnir fevralın 4-do yekun vurulacaq.

Voleybol**Yığmamızın 2 üzvü "Azərreyl" də**

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti turun oyunları keçirilib. XV tur çərçivəsində toşkil olunan görüs-lərde Azərbaycan millisinin üzvləri Elina Babayeva və Səmra Qafarovanın heynətini qatıb. 176 sm boyaya malik olan Elina Babayevanın 17 yaşı var və hücumçu mövqeyində çıxıb. Səmra Qafarovaniso təppayayıcıdır. 2000-ci il tovflüldü oyunu da 176 sm boyaya malikdir.

* * *

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti turun oyunları keçirilib. XV tur çərçivəsində toşkil olunan görüs-lərde Azərbaycan millisinin üzvləri Elina Babayeva və Səmra Qafarovanın heynətini qatıb. 176 sm boyaya malik olan Elina Babayevanın 17 yaşı var və hücumçu mövqeyində çıxıb. Səmra Qafarovaniso təppayayıcıdır. 2000-ci il tovflüldü oyunu da 176 sm boyaya malikdir.

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVI turun oyunları keçirilib. Bu turda Azərbaycan millisinin

oyunuçuları da meydana çıxıblar. Bələ ki, Natalya Məmmədova-nın çıxış etdiyi Kazanın "Dinamo" komandası "Zariye-Odintsovovo" klubunu qəbul edib. Qarşılıqla 3:1 hesabı ilə Tatarstan tomsilçisinin xeyrino başa çatıb. Natalya Məmmədova oyunda 16 xal toplayıb. Yığmamızın blokçusu Kseniya Poznyakın kapitani olduğu "Leninqradka" iso soforda "Proton"la üz-üzə gəlib. Oyun Sankt-Peterburq klubunun qolobası ilə yekunlaşdır - 3:0. Kseniya Poznyak qalib göldikləri görüşdə 5 xal yığıb.

Qeyd edək ki, Kazanın "Dinamo" komandası 16 oyundan sonra liderliyini qoruyub. Aktivində 45 xalı olan komanda turnir cödvolini başlıq edir. "Leninqradka" iso 18 xalla 7-ci pillədədir.

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVI turun oyunları keçirilib. Bu turda Azərbaycan millisinin

Avarçəkmə**Yığmamızın keçmiş üzvünün Ukrayna millisində iştirakına icazə verildi**

Azərbaycan millisinin ukayakçısı İnna Osipenko-Radomska yarışlarda qızılışlığını doyusib. Bu barədə məlumatı Ukrayna motbuatına Rio-2016-da yığmamızı bürcünə medal qazandıran idmançının özü verib.

2014-2016-ci illərdə Azərbaycan millisinin şöhrəti qoruyan İnna Osipenko-Radomska bildirib ki, növbəti yarışlarda artıq Ukrayna bayrağı altında iştirakına rəsmi icazə verilir: "Beynolxalq Kanoe Federasiyasına Azərbaycan yığmasında çıxışımı başa çatdırmaqla bağlı sonadən göndərilir. Ukraynaya dönmüşəm və ölkəmizi beynolxalq arenada tomsil etmək istoyıram. Buna artıq razılıq verilib".

Azərbaycandan ayrırlarkən karyerasını başa vurduğunu açıqlayan İnna yığmamızı göləsini ölkəsində idmana cavabdeh şoxslər arasında anlaşılmazlıq yaranması ilə əlaqələndirib: "Ümid edirəm ki, qayıdırışım uğurlu olacaq. Məşqlərə qoşulmaq üçün artıq foal hazırlışram. Məqsədim Avropa və dünya çempionatlarının topluşlarında iştirak etmək üçün Ukrayna millisinin heynətino düşməkdir. Əsas hədəfim iso Tokio-2020-yo yollanmaqdı".

Qeyd edək ki, 36 yaşlı Osipenko-Radomska 2014-cü ildə Azərbaycan pasportu alıb. O, növbəti il Avropa və dünya çempionatlarında, eləcə də Bakı-2015-in finala yüksələsə də, mükafatçılar sırasına düşə biləcək. 2016-cı ildə iso kayakçı Dünya Kubokunun 2 mərhələsi yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomska Rio Olimpiadasında 200 metr məsafoyo yürüsdə yığmamızı bürünc medalı qazandırib.

O, Ukrayna millisində çıxış edən zaman Afina-2004-də bürünc, Pekin-2008-də qızıl və London-2012-də gümüş mükafatda sahib olub.



"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı"

Vəzifəsindən, mövqeyindən və peşasindən asılı olmayaraq, hər bir insan həyatda müsəyən uğurlar qazanmağa, arzusunda olduğu zirvəyə catmağa can atır. Bunun üçün gecə-gündüz çalır, zəhmət çəkir. Bu, idməndən belədir. Kiçik yaşlarından hər hansı idman bölməsində möşgül olanların hər biri gələcəkdə uğurlar qazanmaq, Olimpiya, dünya və Avropa çempionu olmağı arzu edir. Kim ki, əziyyət çəkir, zəhmət qatlaşır, məqsədinə nail olur. Məqsədinə nail olan idmançılarından biri də Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 3 qat dünya çempionu, Avropa çempionu, IV İsləm Həmrəyi Oyunlarının qalibi Hacı Əliyevdir. Tanınmış idmanımız "Olimpiya dünyası" qəzeti idman karerasından, bu sahəyə olan bağılılığınından, arzularından danışdı.



"Məni idmana atam yönəldib"

- Güləşlə neçə yaşıdan möşgül olursan və niyə məhz bu idman növünü seçmişsin?

- 1991-ci il aprelin 4-də Naxçıvan şəhərindən anadan olmuşum. Uşaqlıdan idmanaya böyük həvəsim var idi. Güləş idman növü ilə 9-10 yaşından möşgül olmağa başlamışam. Qeyd edim ki, atam da güloşçi olub, hətta bir neçə il idman müəllimi işləyib. Məni idmana atam yönəldib. Qardaşım Yaşar da güloşlu möşguldür. 12 yaşım olanda ailəmizle birləşdir Bakıya köcdü. Paytaxta göldikdən sonra atam bizi güloş məktəbinə yazardı. İlk möşqçilərim Elman Əzimzadə Qırxlar Bodolov olub. İdmanda qazandığım uğurlarda möşqçilərimin öməyi danişmazdır. Uşaq vaxtlarından günümüzə qədər evde ancaq güloş və güloşçular haqqında söhbətlər çıxmışdır, atamları birləşdirən televizordan yarışlara baxmışdır. Güləş idman növü çətin bir idman növü olsa da, dünyada, eləcə də ölkəmizdə sevili. Sevinirəm ki, idmandan öziyyətim hədər getməyib və bir səra naliyyətlər olda etmişim.

- Bəzən idmanla möşgül olan insanların dərsə hərəkətə qazanmağa az vaxtı qalır. Sən bunu necə tənzimləyirdin?

- Idmanla yanaşı, eyni vaxtda dörsələri həzırlamaq monim üçün çətin idi. Etiraf edim ki, dörsələmi yaxşı oxumamışam. Amma dörsələrən geri qalmamağa çalışırdım.

- İlk uğurlarını necə xatırlayarsın?

- Yeniyetmələr arasında keçirilən Avropa çempionatında gümüş medal qazanmışam. Bu, toqribən 17 yaşımı tosadüf edib. Bir müddət medal qazanmaqdə çotinlik çökmişəm. Buna baxmayaraq, möşqçilərimi mü tömədi oralarq, davam etdirmişəm. 2011-ci ildən başlayaraq, medalçılar sırasında yer almışam. Məhz homin il gənclər arasında Avropa çempionatının gümüş medalını qazanmışam.

"Həmin an gözlərimin önünə öz el-əbasından didərgin düşən həmvətənlərim gəldi"

- Sənin üçün indiyədək ən çətin yarış hənsi olub?

- Asan turnir olmur, əslində bütün yarışlar çotindir. Monim üçün ən çətin yarış Rio-2016 Yay Olimpiya Oyunları oldu. XXXI Yay Olimpiya Oyunlarına hazırlaşarkən 12 kq-a yaxın çəki salmışdım. Cənubi illərdə güloşdiyim 61 kq çəki dörocosu Olimpiya kategoriyasına aid deyildi. Məcbur idim ki, 57 kq-də güloşim. Döşəyə çıxmazdan övvəl az qala yixilirdim. Möşqçilərim buna görə pis olmuşdular. Monim üçün çətin idi. Eyni zamanda, dünya çempionatlarında da çətin görüşlərim olub. Amma axıra qodər mübarizə aparmışam. Şükürələr olsun ki, 3 döşə dünya çempionu olmağı bacarmışam.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



"Bəlkə də çox güclü futbolçu olmazdım"

- Digər idman növleri ilə məşğul olanlar dan kimlərlə dostluq münasibətlərin var?

- Hor bir insanın özüne görə əhatə dairəsi, dostları var. Daha çox boks, cüdo vo karate yığmalarımız üzvləri ilə yaxınram. Ancaq on çox Orxan Soforov, Nicat Şixlizadə, Ra-

yub saxlamaq çox mühüm şərtidir. Buna görə də, idman formamı saxlamaq üçün yağı, duzlu yeməkləri yemirəm. Ən çox xoşladığım yarpaq və kələm dolması, bir də sobzi-plovdur.

- Filmlərindən hansını izleyirsən?

- Komediya filmlərindən "Boyn əhvalatı" və "Yol əhvalatı"na dəfələrlə baxmışam. Bəzilərino isə məhz filmde ifa olunan musiqiyə görə tamaşa edirəm. Tofiq Quliyevin bostoldiyi mahnular məni başqa aləmə aparır.

- Son vaxtlar televiziya verilişlərində sənin mahni ifa etdiyini görürük. Deyərsən, xalq mahnlarını ifa etməyi xoşlaysırsın.

- Bəzən asta, həzirin, bəzən isə şən notlarda müsiki dinləyirəm. Müsikiyi sevməyən insansı rast golmamışım. Uşaqlıqdan müsikiyi çox sevirdim. Düzəndə, yaxşı sosim var. Xalq mahnlarını daha çox boyənirom və yeri golondo ifa edirəm. "Yaralıyam", "Ala göz", "Sarı golin", "Küçələrə su səpmişəm" mahnlarını ifa etməyi xoşlaysıram.

- Bir çox idmançıımız üçün Tokio-2020 Yay Olimpiya Oyunları iştirak etdikləri son olimpiyada olacaq. Sən də karyeranı Yaponiyada başa vurmağı planlaşdırırsan?

- Olimpiya çempionu olsam, idmançı karyeramı başa vuracağam. Daha sonra idman faaliyyətimi möşqçi kimi davam etdirəcəyim. Ola bilər, başqa sahədə çalışım. İstoyırmı ki, qazandığım noticoloru başqalarının da təkrarlaması üçün yardımçı olum. Ancaq bunu hələ doqquz deyə bilmərəm. Bəlkə, Tokio-2020-nin qalibi olduandan sonra də böyük həvəs golocok və növbəti çempionluqlara çatmaq üçün karyeramı davam etdirəcəyim. Bunu zaman göstərəcək.

- Son illər ölkəmizdə güləşlə möşgül olan uşaq və gənclərin sayı artıb. Üçüncü dünya çempionu kimi, bu idman növünə yeni gələnlərə tövsiyən nə olardı?

- Ölkəmizdə idman, Olimpiya Hərəkatına xüsusi qayğı var. Məhz bu diqqət və qayğının noticorisidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanır. İdmancılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edərək, vətonə medallarla qayıdır. Güloşçılərin yüksək noticoları əldə etmələri üçün ölkəmizdə hor cür sərat yaradılıb, yeni Olimpiya kompleksləri tikilib istifadəyə verilib. İdmancı bazalarında yüksək səviyyəli möşqçi heyəti formalaşdır. Bəzən isə beynəlxalq turnirlərdə uğurla çıxış edib bayrağımızı dəha da yüksəkərə qaldırıq.



"Parisdəki qələbəm daha yaddaşqalan iddi"

- Klublararası dünya çempionatında İranın "Şətərəqan Sarı" komandasının heytində bürünc medal qazandın. Bu yarış haqqında deyə bilərsən?

- İlk dəfədər bu klubda dovot alırdım. 65 kq-də güloşdim. Comi 2 gərək keçirdim. Birinci qarşılaşmadada iranlı pohlövənə uduzsdəm. Dəbütdə uduzsəməda, tomsil olunduğum komanda qoləbo qazandı. Yarımfinalda isə oksi baş verdi. Mən ıranın digər tomsilçisini möşgüb etsem de, komandam sonradan çempion olan klubə uduzdu. Əsas odur ki, yarışı zədəsiz başa vurdurdum.

- Üç dəfə dünya çempionu olmaqla sərbəst güloş tariximizdə ilkə imza atdın. Onlardan hənsi sonin üçün daha yaddaşqalanıdır?

- 2017-ci ildə çempion olmaqla, həm də tarixi noticoya imza atdım. Rekord olduğumdan Parisdəki qoləbəm daha yaddaşqalanı iddi.

- Bir qədər səxsi həyatından da dərinləşdirdi...

- 2014-cü ildə ailə həyatı qurmuşam. Tez evlənməyi özüm istəmişəm. Mənco, insan no qədər tez ailə qurşa, bir o qədər yaxşıdır. Aile həyatı insanda mosuliyyəti dərəcədə artırır. Dünya və Avropa çempionu olduğunu sonra evlənməyə qorar vermişəm.

- Bir qızın var. Onun da gələcəkdə idmançı olmasının istərdi?

- Gələcəkdə oğlum olsa, seçimi onun öhdəsinə buraxaram. Güloş çox çətin idman növüdür. Bu sobobən onu məcburun davam etmək istəmərim. Bəlkə noticolarıma baxıb həvəsənə və güloşə seçə, o zaman onun arxasında dayaq olacaq. Qızımız isə idmançı olmasına istəməzdəm. Bizim nəsildə qız idmançı yoxdur (gülər). Onun ali tohsil almamasını istəyirəm.

kumırlarının arasında 7-8 dəfə dünya çempionu olan güloşçılər var. Mosolən, Buvaysar Saytiyev 3 dəfə Olimpiya, 6 dəfə dünya və Avropa çempionu olub. İstoyırmı ki, mon de onun kimi 6 qat dünya çempionu olur. Ancaq onun kimi titullu idmançılar 18-19 yaşından notico verməyə başlayır. Mən isə 23-24 yaşından ugurlara start vermişəm. Hər halda, hər şeyi golocok göstərəcək.

Demək olar ki, hər günümüz möşqərlər keçir. Uzun illərdən ki, güloşdoyom. Bu illər orzindo çətin günlərim, yuxusuz gecələrim kifayət qədər olub. İdmancı möşgül olan uşaq və gənclərə demək istəyirəm ki, çətinlikdən qorxmasınlar, daim möşqərlərini davam etdirəsinler. Peşəkar idmançı çəkdiyi öziyyətin bohrəsini mütləq görcək.

Rahib Səmədov

- İdmancı üçün yemək rejimi də mühüm amillərdəndir. Ümumiyyətlə, hənsi yeməkləri xoşlaysırsan?

- Düzəndə, yemək seçimində diqqətli olmağla çalışıram. İdmancı üçün çoxını qor-

uysaq və yemək seçimində diqqətli olmağla çalışıram. İdmancı üçün çoxını qor-



"Ağ Olimpiada"- soyuq qışın isti hərarəti

Qış Olimpiya Oyunlarının azar-keşləri üçün maraqlı olduğunu nəzərə alaraq, Şəmonidən Pxençxana qədər davam edən tarixin diqqət çəkən məqamlarını nəzərinizə çatdırırıq.

(əvvəli ötən sayımızda)

Konki yarışlarında fikir ayrılığı yarandı

Amerikalılar konkisürmo yarışlarını başqa sistemlə aparmağı təklif edirdilər. Onlar atletika idman növündə olduğu kimi əvvəlcən qrup yarışlarının keçirilməsini və hər qrupdan on yaxşı nəticə göstərən idmançının finala vəsiqə almasını mösləhot görürdülər. Norveç tomsilçiləri da yarışların ümumi start sistemində keçirilməsinə etiraz edirdilər. Skandinaviya idmançıları isə yeni sistemlə razılaşmaq istəmirdilər. Moşhur fin idmançısı, konki yarışlarının favoriti Klas Tunsberq yarışların Amerika sistemi ilə keçiriləcəyi tövdirdi yarışlarda iştirak etməyəcəyi bildirdi.

Son nəticədə, Leyk-Plesid Olimpiya Oyunları Təşkilat Komitəsi bu mübahisəni mosoloni ABŞ idmançılarının xeyrino həll etdi. Konki yarışlarında qazanılan 4 medalın hamısına ABŞ tomsilçiləri layiq görüldürlər.

Xızık yarışları da yeni sistemlə apardılgına görə tamaşaçılarda yüksək maraq doğurmadı.

Hava şəraitinin pis keçməsi yarışlara mənfi təsir göstərdi

18 km məsafəyə xızok yarışların çotin və olverişsiz hava şəraitində keçməsi idmançıların çıxışlarına mənfi təsir göstərdi. Yarıdan da qabaq qaçış yolu qarla örtülsə də, temperaturun yuxarı olması qarın orimosinosu səbəb olurdu. Qeyri-adı hava şəraitində həmdən ilk uyğunlaşan idmançı İsveç tomsil-



Gənclik idmanda şərtdir

III Qış Olimpiya Oyunları ilə olaqodar Leyk-Plesid şəhərində fiqurlu konkisürmo yarışları üçün qapalı və sənə stadiyon istifadəye verilmişdi. Amerikalılar fiqurlu konkisürmo yarışlarında da yenilik etdilər: yarışlara əvvəlki kimi əsas deyil, sərbəst programla start verildi. Kişilər arasında I yer uğrunda mübarizo üçqat Olimpiya çempionu isə Gillis Qrafstryom və Avropa çempionu, gənc avstriyalı idmançı Karl Şefər arasında gedirdi.

Karl Şefər əsas programda göstərdiyi gözəl oyunla tamaşaçılara diqqətini cəlb etmişdi. Lakin tətbiqlik sərbəst programla çıxış edən Gillis Qrafstryomda idi. İkinci konkisürön 4-cü qızıl medalı qazanacağına çox inanırdı. Lakin zədəli dizi ona tam güclü ilə mübarizo aparmağa imkan vermirdi. Buzun keyfiyyətsizliyi isə isveçli fiqurçunun işini çətinləşdirmişdi. Çətinlikləri asanlıqla dəfə edən gənc Karl Şefər özünü və ölkəsinin ilk qızıl medalını qazandı.



cisi Sven Utterstrem oldu. O, on tohlaklı rəqiblərini arxada qoyaraq fini xottinə 2 doqıqə tez çatdı. Bu yarışlardan medalsız ayrılan Norveç idmançıları ikinövçülük yarışlarının qalibi oldular.

Hava şəraitinin olverişsizliyi 50 km məsafəyə marafon yarışlarının keçirilməsinə imkan vermirdi. Belə ki, saatlarla yağan yağış kösmək bilmirdi. Təşkilat Komitəsi məsləhətləşmələrindən sonra marafon yarışlarını dağlarda qarlı hələ də orimən meşə zolağında keçirməyi qorara aldılar. Marafon

Figurlu konkisürən aktrisa

Qadınlar arasında fiqurlu konkisürmo yarışları moşhur Norveç idmançısı Sonya Heni yəgər bir gün gecikdirildi. Sonya Heni haqqında film çəkən rejissor və kinooperatorlar kadrların yaxşı alınması üçün yarışların günoşlu havada keçirilməsini istəyirdilər. Pəroştişkarlarının etimadını doğuldalarq gözəl

fon yarışlarının qalibi adına Finlandiya tomsilçiləri (Veli Saarinen və Vayne Likkanen) layiq görüldürlər.

oyun nümayiş etdirən idmançı karyerasında ikinci qızıl medala sahib oldu. Hakimlər kollegiysi idmançının oyunu on yüksək balla qiymətləndirdi.

Hakimlər ikinci dofo vaxtı uzatmalı oldular. Vəziyyət dəyişilməz qalırdı: nəticə cyni idi. Üçüncü dofo vaxtin uzadılması da, osob görəninliyindən başqa bir şeyə nail olmadı. Beləliklə, III Qış Olimpiya Oyunlarının hokkey

1935-ci illərdə keçirilən dünya çempionatlarında yüksək nəticələr qazanmışdır.

Qarmış-Partenkirkəndə keçirilən qış olimpiadasının konki yarışlarında Norveç yığma komandası bütün ümidişlərini 32 yaşlı



Fiqurlu konkisürmo yarışlarında roqabət-dən konar cütlüklərin mübarizəsində Olimpiya çempionları, Bryne cütlüyü iştirak edirdi.

Leyk-Plesidde keçirilən hokkey turnirində medal uğrunda comi dörd -Kanada, ABŞ, Almaniya və Polşa komandaları yarışdırlar.

Hokkey matçında vaxtin 3 dəfə uzadılması nəticə vermadı

Avropanı hokkeyçilər güclü rəqiblərlə qarşılaşdıqlarını yaxşı başa düşürdülər. Hokkeyin votonu Kanada və bu idman növü üzrə güclü inkişaf etmiş ABŞ yığmalarına qarşı mübarizo aparmaq olduqca çotin idi. Amma heç olmasa bürünc medal uğrunda yarışmağaya dördü.

Dördüncü bir finalda Kanada-ABŞ və Polşa-Almaniya komandaları görüşməli idi. Kanada Olimpiya yığmasının hesabında 10, amerikalıların isə 8 xalı var idi. Kanada hokkeyçilərinin möglüb olacağı tövdirdə qızıl medal uğrunda mübarizədə ABŞ komandasının iştiraki gözönürlüldü. Eyni vəziyyət bürünc medalı turinrində Kanada-ABŞ matçı heç-heçə qurtardı. Kanada hokkeyçiləri artıq dördəqtat Olimpiya çempionu idilər.

IV Qış Olimpiya Oyunları 1936 (Qarmış-Partenkirkən) 6-16 fevral

IV Qış Olimpiya Oyunlarında 28 ölkədən 646 idmançı iştirak edirdi.

Program

IV Qış Olimpiya Oyunlarının programı genişləndirilmiş, bura 4x10 km məsafəyə xızok estafeti və dağ xızozı idmanı üzrə iki-növçülük yarışları daxil edilmişdi. Programda ilk dəfə olaraq qadınlar arasında xızok yarışları da nümayiş etdirilirdi.

Nəticələr

IV Qış Olimpiya Oyunlarının favoritləri qış idman növlərinin votonu Norveç tomsilçiləri oldular. Onlar bu möhtəşəm mübarizədə tam qolboq təstünlüyü ilə ümumi hesabda 15 medal -7 qızıl, 5 gümüş və 3 bürünc medal qazandılar. Almaniya yığması 3 qızıl, 3 gümüş medalla bağlamışdı. İdmançı bunadan əvvəl ölkə və Avropa çempionu titullarına layiq görülmüşdər. Norveç tomsilçisi 5000 m məsafəyə yarışlarında dünya rekorduna imza ataraq, 1500 m məsafəyə yarışlarında qızıl medalı qazanırdı.

Ivan Ballanqrud yüksək nəticələri ilə buz üzərində 25 il hökmərənlik edən homyerisi Oskar Matiseni və finlandiyalı moşhur idmançı Klas Tunsberqi do kölgəd qoydu. Tunberq idman alomını tərk etməsi Finlandiyanın idman hayatı üçün böyük zərbə idi. Çünkü o, karyerasına başladığı ilk gündən etibarən votonun idman söhretini yüksək zərvələrə qaldırmışdı. Finlandiya ölkəsi üçün belə moşhur atletin idman alomını tərk etməsi hommətən olmamışdır.

Norveç idmançısı Ivan Ballanqrud ölkə yığmasının ona göstərdiyi etimadı doğrudaraq 500, 5000 və 10 000 m məsafələrə yarışlarda Olimpiya çempionu adını qazanaraq hor üç məsafədə dünya rekordlarına sahib oldu. Norveçli 1500 m məsafəyə yarışlarında isə gümüs medallı kifayətləndi. Xızık yarışlarında da dəfə norveçlilər möglübliyətlə üzəsdilər. Qolboq estafeti bu dəfə isveçililər iddi.

Tramplindən tullanma yarışlarında norveçlilər təsəbbüs yəndən olo aldılar. Olimpiya çempionu Birger Ruud qızıl medalla fəxri kürsünün on yüksək pillosino qalxdı. Norveç tomsilçisi tramplindən tullanma üzrə iki növ yarışlarında yüksək nəticə göstərən yeganə idmançı idi.

Sonya Heni liderliyini qoruyurdu

Fiqurlu konkisürmo yarışlarının Olimpiya çempionu adına yənə də moşhur Norveç idmançısı Sonya Heni layiq görüldü. İdmançı olimpiadanın üçüncü qızıl medalına yeni rekorda imza atıldıqdan sonra sahib oldu. Sonya Heni qodur bu rekordu müyyən edən olmamışdı.

Hockey turnirində möglübətdən kanadalıların ingilis hokkeyçilərini ududuzması sensasiyyətə səbəb oldu. Bu möglübliyətin əsas səbəbi İngiltərə yığma komandasının tərkibində kanadalıların üstünlüyü ilə izah olundur.

V Qış Olimpiya Oyunları 1948 (Sankt-Moris) 30 yanvar-8 fevral

V Qış Olimpiya Oyunlarında 28 ölkədən 669 idmançı iştirak edirdi.

Program

Yarışların programında dəyişiklik edilməmişdi.

(ardı 5-ci səhifədə)

dəl uğrunda mübarizədə Polşa yığmasına aid idi. Mübarizəni axıra qodur davam etdirə bilən polşalar 1:4 hesabı ilə turnir tərk etdilər.

Kanada-ABŞ matçına 3000 yərə 7000 bilət satılmışdı. Birinci hissə 1:1 hesabı ilə başa çatdı. İkinci iyriminci dəqiqədə tamaşaçılardan alçık sodaları altında amerikalılar gözənləndən 2:1 hesabı ilə irolı çıxdılar. Lakin kanadalılar oyuncun sonuna kimi hesabı bərabərlişdirdilər. Gərgin mübarizə gedirdi. Əlavə vaxtin verilməsi də bir nəticə vermedi.

müş, İsveç 2 qızıl, 2 gümüş və 3 bürünc medalı kifayətləndilər.

Olimpiadanın favoritləri

Norveç idmançıları Qarmış-Partenkirkən-1936 Oyunlarının lideri tituluna layiq görüldürlər. Norveçlilər, həm də 1933, 1934,

**Nəticələr**

Qeyri-rosni komanda hesabında 70 xalla I yeri İsvəç (10 medal-4 qızıl, 3 gümüş və 3 bürünc), 68 xalla II yeri İsvəç (9 medal-3 qızıl, 4 gümüş və 2 bürünc), 64, 2 xalla III yeri ABŞ (9 medal-3 qızıl, 4 gümüş və 2 bürünc) tutdu.

**İki qış
Olimpiadasının
ev sahibi**

V Qış Olimpiya Oyunları İsvəç'in Sankt-Moris şəhərində keçirildi. Idmançılar bu kurort şəhəri ilə holo 1928-ci ildən təmədilidir. Sankt-Moris şəhəri II "Ağ Olimpiada"ya da ev sahibliyi etmişdi.

Yarışlar keçirilən meydandə starterin sinyalı ilə avtomatik işo salınan böyük xronometr qoyulmuşdu. Bu da tamaşaçılara və yarış iştirakçılarına yarışları yaxından və diqqətli izləməyə imkan verirdi. Norveçlilər olimpiada yarışlarının ilk günündən idman mübarizəsinin onlar üçün açan olmayacağına anlaşımdılar.

Xizok yarışlarında bütün medalları İsvəç idmançıları öz aralarında bölüşdürüldü. Martin Lundström 1-ci, Nils Estessson 2-ci, Hunnar Erikson iso 3-cü yeri tutdu. Norveç tomsilçiləri bu yarışlarda 9-cu yerlə kifayətlənlər oldular. İkinci Dünya müharibəsində Norveçin mühəsirəsi olmasından bu ölkədə idmanın inkişaf prosesinə öz monfi tosırını göstərmişdi.

Marafon yarışlarında da isveçlilər förləndilər. İsvəç idmançılarının payına 1 qızıl və 1 gümüş medal düşürdü.

Tramplindən tullanma yarışlarında bir-biriin ardınca qazanılan qolobolor Norveç tomsilçilərinin ruh dükünlüyünü aradan qal-

dirdi. IV "Ağ Olimpiada"nın çempionu Birger Ruud bu yarışlarda yalnız gümüş medalla kifayətlənlər oldu.

Dağ xızəyi yarışları Fransa, Avstriya və İsvəç idmançılarının üstünlüyü ilə keçdi.

Konki yarışlarında Norveç olımpiyatçıları yüksək texnika və fiziki hazırlığa malik olduqlarını bir dəha sübuta yetirdilər. 500 m məsafəyə yarışların qızıl medalına norveçli Finn Helgesen layiq görüldü. Rekord notico (43,1 san.) nümayiş etdiron idmançı Olimpiya çempionu tituluna sahib oldu.

Məşhur idmançı Sonya Heninin daimi yaşıyış üçün ABŞ-a köçməsi homin ölkədə fiqurlu konkisürmə idmanının inkişafına bö-

yük tokan verdi. Hollivuda dəvət olunan məşhur idmançının iştirakı ilə bir neçə film ekrana laşıdırıldı.

Kişilər arasında fiqurlu konkisürmə yarışlarında gənc amerikalı idmançı Riçard Batton förləndi.

Qadınlar arasında konkisürmə yarışlarında iso dünya çempionu (Kanada) Barbara Ann Skott osas proqramda yüksək neticə göstərərək olımpiadadan qızıl medalına layiq görüldü. Bu idmançı gözəl bədən quruluşu və idman hərəkətlərinin doqquzlu ilə tamaşaçılara və hakimlərin diqqətini colb etmişdi.

Fiqurlu konkisürmədə cütlüklerin yarışında Belçika idmançıları Mişlen Lanna və

Pyer Bonye ölkə idmanının aktivino qızıl medal yazdırıldılar.

**Hokkey
matçında
maraqlı nəticə**

Sankt-Moris stadiounun tribunaları hələ inдиyo qədər bu qədər azarkeş görməmişdi. Onlar Kanada - Çexoslovakıya matçını izləməyə gölmüşdilər. Bu oyun Olimpiya turnirinin osas matçı hesab edildi. Hesab borabər başa çatısa da, vurulmuş və buraxılmış şaybatın sayına görə qolobö Kanada yığma komandasına verildi.

İdmanın maraqlı məqamları

İdman həyat tərzidir. Həyat isə maraq və istəklər üzərində qurulub. Baş verənlər həyatımıza rəng qatır, yaşamaq üçün bizə güc verir.

"Olimpiya dünyası" qəzeti "İdmanın maraqlı məqamları" rubrikası altında yazılarını davam etdirir. Sadiq oxucularımıza bundan əvvəlki saylarımızda idmandan baş verən maraqlı hadisələrdən bəhs edən məqalələri təqdim etmişik. Bunu sonrakı saylarımızda da davam etdirəcəyik.


**Marafonçular
niyə 42 kilometr
195 metr
qacırırlar?**

Eramızdan evvel 490-ci il. Yunanistanın persəsi üzərində qolobası. Əfsanəvi yunan döyüşçüsü Fidippid bu şad xəbori soydaşlarına qatdırmaq üçün indiki marafonun toşkil olunduğu yerdən Afinaya qədər qaçaraq - "afinalılar, sevinin biz qalib goldik!" demiş, yixilaraq ölmüşdülər.

Fransız filoloqu Mişel Brial müəsir I Olimpiya Oyunlarında qaçış yarışmasını döyüşçü Fidippidin marşrutu ilə toşkil olunmasına toklı etmişdi. Bu ideya müasir Olimpiadanın əsasını qoyan baron Pyer de Kuberton torofindən təsdiq edilmişdi. 1896-ci il aprelin 10-u Afinada keçirilən I Olimpiya Oyunlarda yunan idmançı Spiridon Luis bu məsafəni 2 saat 58 dəqiqə 50 saniyəyə qəcmişdi. Soydaşlarının bu qolobası yunan azarkeşlərinin böyük sevincinə səbəb olmuşdu. O vaxtdan marafon qaçışı Olimpiya Oyunlarının programlarında dəyişməz olaraq qaldı. Maraqlıdır ki, Marafondan Afinaya olan qaçışın uzunluğu toqribən 40 kilometr məsafəni ohato etdiyindən

"Ağ Olimpiada"- soyuq qışın isti hərarəti

Marafon yarışlarında qaçanlar və söz verib, yazdığı məqaləni naharda yeyənlər...

ciddi möhdüdliyət qoyulmurdu. 1896-ci il Olimpiyadasında idmançılar 40 kilometr məsafənin hamisini qəçmişdilər. Növbəti 1900-cü il Paris Olimpiya Oyunlarında iso qaçış məsafəsi 40 kilometr 260 metr, 1904-cü ildə Sent-Luisdə iso yenidən 40 kilometr oldu. 1907-ci ildə Olimpiya Oyunları London-da keçirildi. Marafon iştirakçıları Windsor qalası poncorolarının standart 42 kilometr 195 metr məsafəni qəçdilər. Müasir dövrümüzdə bu rekordun sahibi kenyalı Dennis Kimetto oldu.

(BOK) və Atletika Federasiyasını (IAAF) qənc etmədi. Qarara alındı ki, marafonun uzunluğu doqquz müyyənəldirilməlidir. Marafonun qaçış məsafəsinin uzunluğunu doqquzlaşdırıbmək çötin idi. 1942-ci ildə London Olimpiya Oyunlarına ev sahibliyi etdi. "Dumanlı Albion"da marafonçular standart 42 kilometr 195 metr məsafəni qəçdilər. Müasir dövrümüzdə bu rekordun sahibi kenyalı Dennis Kimetto oldu.

İlk dəfə SSRİ yığması dünya liqasında güclü, peşəkar MHL hokkeyçiləri ilə görüşdü. Buna qədər SSRİ və Kanada arasında səkkiz matçdan ibarət görüşlərin keçirilməsi ilə bağlı toroflər arasında razılıq oldu olmuşdu. İlk dörd matç Kanada, qalanı iso Sovet ölkəsində keçirilməli idi. Bu qarşılaşma idman dünyasında görünənməmiş səs-küyo sahibi oldu. Hansi ölkənin hokkey möktəbinin daha güclü olmasını səbüt etmək üçün nəhayət ki, imkan yaranmışdı. Hər iki ölkə var

yük bir məqalo yazmışdı. Həmkarımız qeyd edirdi ki: "Ögə ruhsatlılar heç olmasa bir matçda qalib olsalar, naharda bors yerinə öz məqaləmi yeyəcəyəm. Yeri gölmüşkən, elə edin ki, xama olimpiyada altında olsun." Yazılı jurnalistin heç ağlına da gölməzdik ki, tezliklə xama və bors ona lazım olacaq. Sentyabrın 2-si axşam saatlarında yığmalar arasında birinci matç başladı. Monrealda "Forum" buz sarayında keçirilən görüşün 7-ci doqquzından sonra peşəkarlar (SSRİ yığması) oyunda 2 qol vurdular. Bu qarşılaşmadada Sovet hokkeyçiləri kanadalılara usad döşələr keçirdilər. Lakin birinci hissənin sonunda hesab 2:2 oldu. Ümumilikdə oyun 7:3 hesab ilə Sovet yığmasının xeyrinə başa çatdı. Həmin vaxt bu matç 18 min kanadalı izləyirdi. Onlar çox pis vəziyyətdə idilər. Növbəti qolib çatır kanadalı jurnalist... Hami onun mərcini gözlayırdı.

Kanadalı jurnalist Dik Beddoz sözünün üstündə durdu. Kanadanın uğursuz oyunundan sonra o, öz məqaləsi yazılan qəzet sohifəsini doğrayaraq, Sovet konsuluğu yeruleşən binanın çıxısında yedi.

Sovet hokkeyçiləri tezliklə Kanadada məşhurlaşdırılar. Kanada


**Kanadalı jurnalist
özünün qəzeti
çıxan məqaləsini
niyə yedi?**

1972-ci ilin payızı idi. Bu tarix Sovet hokkeyi üçün əlamətdar oldu.

güç ilə bu görüşə ciddi yanaşırıdlar. Kanadalılar dünya hokkeyində onlarla müqayisə oluna bilən komandanın olmadığına çox əmin idilər.

"Qloub End Meyl" qəzeti idman şərhçisi Dik Beddoz öz qəzeti qeyd etmişdi ki, kanadalılar səkkiz görünüşün hamisində qalib olacaqlar. Bu barədə o, bö-

danın peşəkar hokkey rosmiləri Sovet hokkeyçilərlə böyük möbəlləli müqavilələr bağlamağa hazır idilər. Həmin hadisədən toxminon 8 il sonra Sovet hokkeyçiləri MHL-də görünənməyə başladılar.

4-5-ci şəhifələri hazırladılar:
Səadət Həkiyeva,
Anar Əhmədov



Respublikamızda bədən tərbiyəsi və idmanın kütləvişməsinə, gənclərin fiziki və mənzəvi hazırlanıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dönya idman ölkəsi kimi tanınır. Respublikamızda Olimpiya Hərəkatının töbliği və genişləndirilməsi istiqamətində mülliüm tədbirlər həyata keçirilir. Idman sahəsində ölkəmizdə dövlət səviyyəsində aparılan uğurlu siyasetin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir səra mötəbər yarışlardan vətənə medallarla döñürər. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə mötəbər yarışlarda yüksək səviyyədə ev sahibliyi edir. Təsdiqli deyil ki, ölkəmizə safr edən bir səra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndiriblər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyaset nəticəsində mümkün olmuşdur.

Paytaxtimizda mötəbər yarışlar yüksək səviyyədə keçirilir. 2015-ci ilədək paytaxtimiz I Avropa Oyunlarına, öton ilə iso IV İsləm Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu yarışların yüksək səviyyədən təkili idmanın inkişafı və töbliğino, ölkəmizin öz gücünü bütün dünyaya bir daha nümayiş etdirməsinə zəmin yaratdır.

Sorhədliyimiz toxunulmazlığının və etibarlı qurumlarının aktual olduğu bir dövrdə hər bir Azərbaycan oşgorunun öz votonunu qoruması üçün, ilk növbədə, fiziki hazırlıqları olması vacib amillərdən. 2009-cu ilədək istifadəyə verilən "Sorhədçi" idman Olimpiya Mərkəzinin yaradılmasında osas möqsəd idmanın inkişafına, eləcə də sorhəd qoşunlarında xidmot edən horbi qulluqçuların fiziki hazırlıqlarının yüksəldilməsinə xidmot göstərməkdir.

Olimpiya və qeyri-Olimpiya idman növlərində yüksək uğurlar qazanılıb

"Sorhədçi" idman Olimpiya Mərkəzində idman müxtəlif növləri ilə möşgül olmaq, eləcə də mötəbər yarışların təskili üçün hərəkətli şərait var. Kompleksdə cəmi vaxtında 25 idman növü ilə möşgül olmaq mümkündür. Mərkəz Olimpiya statuslu olmasına baxmayaraq, burada qeyri-Olimpiya idman növlərini dəqiq göstərir. Əsas möqsəd iso növündən asılı olmayaraq, idmançılarımızın ölkəm-



"Sorhədçi" İdman Olimpiya Mərkəzində idmana yüksək səviyyədə diqqət və qayğı göstərilir

tərkibində 2-ci olub. Mərkəzin təmsilçiləri üzügüllük yarışlarında da forqloniblər. Belə ki, Fatiha Alkoromova estafet yarışlarında üçüncü yerlə kifayətlənib.

Bununla yanaşı, mərkəzin təmsilçiləri il orzində müxtəlif mötəbər yarışlarda da iştirak edərək medallar qazanıblar. Niyat Şixəlizadə Almaniyyadı keçirilən "Bundesliga çempionatı"nda birinci olub. Rosul Çunayev Dönya kubokunda (Iran) gümüş medala sahib çıxbı. Forido Abiyeva "Bosfor Cup" (Türkiyə) yarışında 3-cü, "Baku Open" beynəlxalq turnirdə iso 1-ci olub. Hacı Əliyev sorbst güləş üzrə dünya çempionatında qızıl, İranda keçirilən Dünya kubokunda bürünc medalə sahib çıxbı.

üzrə dünya çempionatına, daha sonra iso sindoryu və pençə silat üzrə Avropa çempionatına ev sahibliyi edib.

"Sorhədçi" İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev idman ocağının ötonüki fəaliyyətini uğurlu hesab edir. Onun sözlerinə görə mərkəzdə təskilatlı todbirlər yanaşı, idmançılar, eləcə də, Dövlət Sorhəd Xidmətinin öməkdaşlarının fiziki hazırlıqlarının gücləndirilməsi, mösqçilərin tolimatlaşdırılması, əsəq və gənclər arasında idmanın kültəvi inkişafı istiqamətində işlər həyata keçirilib. "Əsas möqsəd "Sorhədçi" İdman Olimpiya Mərkəzinin şəxsi həyətinin fiziki hazırlığının yüksəldilməsi, Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə idmançıların yarışalarına hazırlanması, gənc nəslin idmanla möşgül olmalarının təmin edilməsi, onların pis vərdişlərənən uzaqlaşmalarına nail olmaqdır. Mərkəzin horbi qulluqçularının öksəriyyəti müxtəlif idman növləri üzrə milli komandanın üzvləridir. Dövlət Sorhəd Xidmətinin sıralarında zabit, gizir və əsgərlərimiz də idmanla möşgül olurlar. Horbi xidmot dövründə idmançılarımızın fiziki, taktiki cəhətdən hazırlıqlarının yüksək səviyyədə olması üçün onları mösqələrə və beynəlxalq yarışlarda iştirak etmələr olur. İdmançılarımız burada program əsasında mösq edirlər. Onların mösq proseslerinə rəhbərlik etmədən nozart olunur. Naiifiyət göstərən idmançılarımız əvvəlcə "Sorhədçi" İOM-un yüksək həyətinə daxil edilir, daha sonra yığma komandanın həyətində beynəlxalq yarışlarda qüvvələrinə sinayırlar. Mərkəzin yarışmaları arasında beynəlxalq yarışların qalibi, dünya və Avropa çempionları var. İndiyədək idman mərkəzində bir səra idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirilib. İdman ocağında mütomadı olaraq müxtəlif idman növləri üzrə yerlə və beynəlxalq tolim-mösq toplantıları keçilir. Öton il qarşısında dayanan osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər. Öton ilin yekunlarında osas möqsəd I İsləm Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzümüzə düşən bütün işlər yüksək səviyyədə yerinə yetirilən şəhərətəpəli işlərdir. Təmsilçilərimiz onlara bəslənilən ümidiyi doğrudarqan yüksək naiifiyətlərə qazanıblar. Əsas möqsədimiz qarşidakı mötəbər yarışlarda dəha də uşurlu nöticələr qazanıbmır. Qeyd edim ki, "Sorhədçi" İOM müxtəlif vaxtlarda bir səra məküfatlırlara layiq görürlər.

F U T B O L

Azərbaycan milli komandası bu həftə Moldova yığması ilə hazırlıq oyununda qüvvəsini sınayıb. Komandalar qol vəziyyəti yaratsalar da, fərqlənə bilməyiblər.

Yoldaşlıq oyunu
Azərbaycan - Moldova - 0:0

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov, 20. Rıçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16. Cavid Hüseynov, 15. Ruslan Abışov, 4. Pavel Pasayev.

Ehtiyat oyuncuları: 12. Şahruddin Məmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Tomkin Xəlilzadə, 8. Böhlül Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsuk, 3. Məqomed Mirzəbəyov, 17. Röhman Hacıyev, 9. Emin Mahmudov.

Moldova: 1. İlç Çebanu, 2. Ion Jardan, 4. Petri Racu, 5. Vyacheslav Posmaç, 7. Andrey Kojokaru (k), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Aleksandre Paşenko, 10. Aleksandru Devadov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros.

Hakimlər: Hüseyin Göçək, Bahattin Duran, Tarık Onqun, Barış Şimşek (hamisi Türkiyə).

30 yanvar. Antalya.
"Mardan" stadionu.



Yığmamızın Antalyadakı tolım-moş toplaşımı çərçivəsində keçirdiyi oyun Qurban Qurbanovun osas komandanızın baş məşqçisi vəzifəsində ilk sinəyi olub. 46 yaşlı müttəxissəs vaxtilə futbol kimi şorfini qoruduğu komandanı ilə matça çıxarıb. Eyni zamanında "Qarabağ"ı çalışdırın Qurban Qurbanov on yaxşı bombardırı olduğu millidə fəaliyyətinə qolsuz heç-heçə ilə başlayıb.

Coxsaylı döyişikliklərə baxmayaraq, təroflar o qədər do foal nozoro çarpmayıblar. Qeydi alınan bir neçə hücum iso qolla yekunlaşmayıb.

Yeri golmişkən, Azərbaycan və Moldova 10-cu döfə üz-üzə golib. Yubiley matçınadək 2 qoləbə qazanıb, 4 heç-heçə edib, 3 döfə uduzan komandanız növbəti döfə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisinin Moldova ilə keçirdiyi yoldaşlıq görüşü 3 futbol üçün olamotdar olub. Qarşılıqla Rahid Əmirquliyev, Kamran Ağayev və Ruslan Qurbanovun yubileyi ilə yadda qalib.

Rəşad Sadiqovun milli karyerasını başa vurduqdan sonra osas kapitan olan R. Əmirquliyev 60-ci döfə yığmannı heyətində meydana çıxıb. Bu müddət ərzində o, 3 qola imza atıb.

Moldova ilə oyunda 70-ci döfə millinin qapısını qoruyan Kamran Ağayev iso meydani qol buraxmadan törk edib. K. Ağayev 70 görüşdə 111 qol buraxıb.

Millisoñ legioner Ruslan Qurbanov iso 1 qol vurduğu yığmanın forması altında 20-ci oyunuunu keçirib.

Oyundan sonra

**Qurban Qurbanov
(Azərbaycan milli komandasının baş məşqçisi)
"Rəqib daha çox müdafiədə oynadı"**

- Oyun haqda fikirlərinizi bilmək istərdik.

- Çətin oyun oldu. Futbolçulardan çox şey telob edo bilməzdəm. Futbolçular meydanda çox düşünürdülər. Rəqib pressinq edirdi. Lakin onlar daha çox müdafiədə oynadılar. Büttün oyuncuların razı qaldı. Futbolçular fordi qayğıdan öz üzərlərində çalışımlırlar. Bakıya qayıtdıqdan sonra da fördi səhəbtər edocom. İndi zoif komanda yoxdur. Hor bir futbolçu meydanda özünü yaxşı tərofənə göstərməlidir.

- İlk oyun olduğunu nəzərə alsaq, baş məşqçi kimi üzərinizdə təzyiq var idi?

- Psixoloji təzyiq həmişə olur. Oyun zamanı iso hamısı yaddan çıxır.

- Abbas Hüseynov bu oyunda çox güclü sərf elədi. Bu nə ilə bağlıdır? Sanki daha hazırlı görünürdü...

- Qiş toplantı zamanı oyuncuların hazırlığı döyiş bilər. Hor futbolcu məşqləri forqlı qobul edə bilər. Ona şans verilib, yoxın bu şansdan yaxşı istifadə etmək istəyib. İstoyrom ki, o, yaxşı futbolçu olsun. Son illerde qeyri-sabit oyun sorğiləyib. Onun oyunundan razı qaldı. Ancaq bu tempi qoruyub saxlamalıdır. Monco, özünü bir az da inkişaf etdirməlidir.

epizodlarımız oldu. Qoləbo do qazana bilər. Hor iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş ididi.

- Millətlər Liqasının pley-off mərhələsində Azərbaycanla qarşılaşmaq istərdinizmi?

- Mənim istiyim rol oynamam. Sadəcə, həm siz, həm do bizim üçün çotin olacaq. Bizi Lüksemburq, Belarus və San-Marino yüksəklər ilə çotin oyun gözələyir. Sizin iso Ko-

qolik narəthələq verir. Amma sonradan hor şey qaydasında oldu.

Bu komandanı hamı zoif sayırı. Düşünürəm ki, indi hor kəs futbol oynaya və müdafiə oluna bilər. Moldova bizim üçün yaxşı si-naqı oldu. Çempionat başlayandan sonra da futbolçular öz formasını bərpa edəcək. Bu da bizə çox kömək olacaq.

"Qarşılaşmadan zövq aldım"

Vladimir Ambros (Moldova millisinin yarım müdafiəçisi): "Çox maraqlı oyun oldu. Qarşılaşmadan zövq aldım. Yaxşı çıxış etdik

oyunum iddi. Buna görə do Azərbaycanla görüsü heç vaxt unutmayıacam. Daim xoş xatiro kimi yaddaşmda qalacaq. Milliyyət dəvət alırdıq və meydana çıxdıq üçün şadam. Şəxsən öz oyunumdan razi qalmadım. Əminlik ki, daha yaxşı çıxış edə bilərəm. Komandanın oyununa gəlinəcək, Azərbaycanla matçda sübut etdi ki, yüksək səviyyədə futbol göstərə bilərik. Azarkeşlərin do bizdən razi qaldığına ümidi edirəm".

Yığmamız 2018-ci ilə heç-heçə ilə başladı



- Əvəzətmələrin az olmasına səbab nə idi?

- Oyundan əvvəl 6 döyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyoti döyişmədim.

- Rəqib baş məşqçi onların daha çox qol fərsətləri olduğunu dedi...

- Bəli, onların qol fərsətləri oldu. Əsasən, standart voziyotlordan qol şansı qazanmışdılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimiz noticei idi. Yəqin komandanın oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər.

sovo ilə matçlarda işiniz asan olmayacağı. Buna görə do, qabaqcadan qrupda birinci yeri tutacağımızla bağlı nəso deyo bilmərik.

- Ramil Şeydayevlə görüşdünüz. Onunla yaxın münasibətiniz hardandır?

- Ramili "Zenit"do işlədiyim vaxtdan təniriyam. Cox potensialı oyunçudur. Düz etdi ki, "Zenit"don icarəyə getdi. Çünkü homin vaxt Dzyuba və Kokorinlə rəqabət apara bildədi. Ramilo məşqçi inanmalıdır. O, üzərində işləsə, Qurbanovun güclü hücumçusuna olacaq.

- Qurban Qurbanovla bağlı fikriniz necədir?



vo bir neçə qol voziyotı yaratdıq. Əlbottu ki, göstərdiyimiz oyundan razi qaldıq. Ancaq tablodaki notico bizi qanc etmədi. Halbuki qoləbo qazana bilərdik. Bəzi epizodları iso hakim düzgün qiymətləndirmədi.

"Təəssüf ki, qol vəziyyətlərindən yararlana bilmədik"

Ruslan Qurbanov (milli komandanızın hücumçusu): "Qalib golməyi çox istəyirdik. Qurban müəllimə millidəki ilk oyununda qoləbo hodiyə etmək istəyirdik. Çünkü o, buna layiqdir. Təəssüf ki, qol voziyotlərindən yararlana bilmədiyi heç-heçə etdik. Mənim də imkanlarım oldu, fərsəti əldən verdim. Ümumilikdə yaxşı oynadıq. Topa da nozərot edirdik. Düzdür, hardasa sohvərə yol verdik, amma bu, futboldu, hor yerdə belə sohv olur.



- Rəqib müdafiədən oynayındı. Millətlər Liqasındaki rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çotinlik olmayacağı ki?

- Bəli, çotin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilər. Rəqibi analiz etmək o qədər do çotin deyil. Bu cəhətdən Millətlər Liqasında da çotin olacaqını bilirik. Ancaq bunun üzərində çalışımlıyıq.

- Rəqibin heyətində "Qarabağ" üçün "gözləti" etdiyiniz oyunçu olmadı ki?

- Yox, daha çox öz futbolçularına baxırdım.

- Qurban Qurbanov güclü məşqçidir. "Qarabağ"la yaxşı noticolar qazanıb. Ona mülliət işləmək daha rahatdır. Çünkü "Qarabağ"ın futbolçularını təniriyət etmək istəyirdik. Qurban müəllim bizo goləcəkdo noyı necə etməli olduğumuzu bəşə salacaq.

Qurban Qurbanovla Robert Prosinecki fərgələndirmək istəmirdim. Hor ikisi yüksək keyfiyyətli və peşəkar mütəxəssislərdir. Hərəsənin özolfosu var amma onu deyo bilərəm ki, bizo həm R. Prosinecki ilə işləmək xoş idi, həm de indi Qurban müəllim. O, bizo noyı necə gördüyüni çatdırır.

İlk baxışdan Millətlər Liqasında bizim favorit olduğumuz görünür amma indi hor bir yığma futbol oynamığı bacarırlar. Çox ciddi hazırlanılyıq, olımlı dolan hor seyi etməlyik. İnənirəm ki, notico müsbət olacaq. Yüksək yer tutmałyıq. Daha sonra hor sey yaxşı olacaq.

"Azərbaycanla görüşü heç vaxt unutmayacam"

Vitali Damasən (Moldova millisinin hücumçusu): "Bu, mənim millidə debüt

"Mənim üçün müdafiənin hansı cinahında oynamağın fərqi yoxdur"

Maksim Medvedev (milli komandanızın müdafiəçisi): "Yeni millidə yeganə fərq Qurban müəllimin baş məşqçi olmasıdır. Futbolçuların çoxu əvvəldən do milliyyət dəvət alırdılar. Azərbaycan üçün tanınış futbolçulardır. Hami Qurban müəllimi, o da hamını təniriyət. Ümumi götürürendə hansı yenilik yoxdur. Sadəcə 4 gün orzindo no məşq eləməndikən, çalışırdı onu edək. Bəzi şəyər almırımdı, amma nozoro alaq ki, bu birinci oyunur. Bu gün orqo 50 faiz alırsı, goləcəkdo daha yaxşı olacaq. Qol imkanlarını da çox olacaq.

Klubla çox məşq edəndən yorğunluq homişə olur. Milli elədir ki, homişə qısa vaxt orzindo golərlik olur. Ona görə do uşaqlar oləvə ohval-rühriyyətdə olurlar. Bu toplaşış lap yerinə düşüb. Çox oyunu baş məşqçinin "gözüngərirmək" üçün oləvə olmaq intensiv olur. Bu gün bəzi şəyər almaması da, uşaqlar "vuruşurdu".

Mənim üçün müdafiənin hansı cinahında oynamağın forqi yoxdur. Çünkü artıq 28 ya-



şımlı var, biraz təcrübə toplamışam. Hansı mövqəde necə oynamaq lazımdır, hamisini bilirom. Ola bilər, goləcəkdo yeno mərkəzədə oynamış, ya da sağda, bu, baş məşqçinin qorarı olacaq.

Abbas Hüseynov bir az hoyacanlı idi. Oyundan öncə onurla səhəbot etdi, dedim, qazanıb. O, qox da özünü sıxma. İstedəli futbolçudur, onu oyunu mənim çox xoşuma golər. Goləcəkdo millidə bir neçə oyunda iştirak etə, səviyyəli komandalara qarşı oynasa, təcrübə qazanandan sonra dəha yaxşı çıxış edəcək.

Rəqib xosunu goldı. Cəhdəndə, bu qədər qaçmamışdım. 90 dəqiqə orzindo rəqib qazanıb, top ciddi, pressinq edirdi, dayanmadan "vuruşurdu". Bəzə rahat oynamamaq imkan vermir. Onlar da çox döyişikliklər etdi. Həcüm xətti demək olar ki, tamam forqlı iidi. Toz futbolçular bizi çox yordur. Bizi cəsədli ki, axıra kimi "vuruşaq".

Baxırdım ki, oyun orzində top dəha çox bəzə qazanıb. Moldova kimi komanda bizo qarşı hücumlara bel bağladı. Yəqin ki, bizi oyunumuza tohli ediblər. Bizi məsələ açıq oynasa idilər, dəha tohliyəli ola bilərdik".

Rahib Səmədov,
Antalya

D U N Y A


i d m a n i



Soçi'də beynəlxalq forum öz işinə başlayıb

Boks üzrə ilk beynəlxalq forum dünən Soçi'də öz işinə başlayıb. Beynəlxalq forum Rusiya Boks Federasiyası ilə beynəlxalq Olimpiya boks federasiyaları, eləcə də peşəkar federasiyaların təşəbbüsü ilə keçirilir. Forum çərçivəsində Beynəlxalq Boks Assosiasiyası (AIBA), Ümumdünya Boks Assosiasiyası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) nümayəndələri Soçi'də bir araya gəliblər.

Tədbirdə dünənin 130 ölkəsindən nümayəndələr iştirak edirlər. Rəsmi nümayəndələrdən WBC-nin rəhbəri Maurisio Suleyman, WBA-nın rəhbəri Hilberto Mendos və IBF-nin prezidenti Deril Pipz, eləcə də 3 qat Olimpiya çempionu Feliks Savon (Kuba), peşəkar bokşçu Gennadi Qolovkin (Qazaxıstan) fevralın 4-dək Soçi'də olacaqlar.



"Olimpiya dünyası" qəzetinin arxivindən
(“Olimpiya dünyası” qəzeti keçirdiyi
i Bakı Beynəlxalq Karikatura Müsabiqəsindən)

NBA tarixində daha bir ilk

Yanvarın 31-də NBA çempionatı çərçivəsində "Houston" komandası "Orlando"nu 114:107 hesabı ilə möglüb edib.

Oyunun noticosino görə, on mohsuldar oyunçu adını "Houston"un basketbolçusu Ceyms Harden alıb. O, həmin oyunda tripl-dablla 60 xal qazanıb, 11 ötürümə edib və 10 seçmə edib. Bundan başqa, Harden bir matçda xal sayına görə klub rekorunu müyyənənmişdir.

Övvəllor NBA tarixində belə bir notico qeyd olunmayıb. Övvəllor oyunlarda bir oyunda yalnız 60 xal yiğən basketbolcular Lebron Ceyms (61), Karmelo Entoni (62), Kley Tompson (60) və Devin Beker (70) olub.

Ceyms Harden 2009-cu il draftunda seçilib. İdmançı 6 döfə NBA ulduzlarının matçında iştirak edib. 28 yaşlı oyunçu hazırlı mövsümündə bir oyunada qazanılan xalların orta sayına liderlik edir.



Transfer xəbərləri

"Arsenal"ın hücumcusu Olivye Jiru Londonun digər nohong komandasına keçib. Fransız futbolcu "Celsi" ilə müqavilə imzalayıb.

Klublar arasında razılaşmaya əsasən, "topçular" bu keçidən 22 milyon avro qazanıblar. Hücumu yeni komandası ilə 1,5+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İngiltərinin "Arsenal" klubu digər futbolçusu Məsut Özillo olan müqavilosunu uzadıb. Yəyda müqaviləsi başa çatacq Məsut Özillo aparılan uzun danışçılar böhrəsinə verib. Futbolçu ilə 3,5 illik, yəni 2021-ci ilin yayınadək müqavilə bağlanıblı. Onuna razılaşma hələ ötən həftənən oldu edilib. Yeni müqaviləyə görə, Almaniya millisinin futbolçusunu klubda on cəm maaş alan futbolcu olacaq. Məsut Özil höftəyə toxunon 350 min funt qazanacaq.

"Arsenal" klubu həminin "transfer poncorisi"nın son gündə uzun müddətərəfən keçidi tamamlayıb. "Topçular" Qabon millisinin hücumcusu Pyer-Emerik

Obameyanı həyətinə colb edib. İngilis klubu bunun üçün Dortmund "Borusia"nın 56 milyon funt ödəyib. Bu isə London klubunun tarixində bir transfer üçün ödədiyi on yüksək möbəlodür. Xatırlaqla ki, bunadək "Arsenal" on yüksək transfer möbəloğunu ödədiyi oyunçu Aleksandr Lakazet idi. Fransız hücumu üçün yayda "Lion" klubuna 46,5 milyon funt (53 milyon avro) ödənilmişdi.

* * *

İngiltərinin "Mənchester Yunayted" futbol klubunun hücumcusu Zlatan İbrahimoviç ABŞ-in "Los-Anceles Qelaksi" komandası ilə müqavilə bağlayıb. İsvəncəli hücumu müqaviləni yanvarın əvvəlində imzalayıb. Onun "qırmızı şeytanlar"la hazırlı müqaviləsi bu ilin iyununadək nozordə tutulub. Bu səbəbdən, 36 yaşlı futbolçunun cari mövsumu sonunda MLS klubuna keçəcəyi cətimal olunur.

Transfer reallaşa İbrahimoviç Amerika liyassının on yüksək ödənişli oyunçusuna olacaq. Təcrübəli hücumu 7,7 milyon dollar qazanacaq.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsumda 7 oyunda meydana çıxıb və bir döfə forqlənib.

"Barcelona" futbol klubunun yarımmüdafioçisi Serxio Gomes "Borussia Dortmund" komandasına transfer olub. İspanyanın gənclərindən ibarət millisinin üzvü "Borussia" ilə uzunmüddətli müqavilə imzalayıb. "Borussia" klubu 17 yaşlı futbolçu üçün "Barcelona"ya 3 milyon avro ödəyib.

* * *

İngiltərinin "Tottenham" klubu həyətinə yeni oyunçu colb edib. London tomsilçisi PSJ-nin yarımmüdafioçisi Lukas Mourani transfer edib. 25 yaşlı futbolcu ilə 2023-cü ilin iyun ayına qədor müqavilə imzalanıb. O, yeni klubunda 27 nömrəli formani geyinəcək. Qeyd edək ki, braziliyalı futbolçu 2013-cü ildən Paris klubunda çıxış edirdi.

* * *

"Qalatasaray"ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirəcək. Seneqallı yarımmüdafioçü "Stok Siti"yə keçib. Premyer Liqə tomsilcisinin bu keçidə görə "Qalatasaray" a 16 milyon avro ödəyəcəyi bildirilir. Qeyd edək ki, Badu Ndiaye "Qalatasaray" a ötən il "Osmanlıspor"dan keçmişdi.

Məhəmməd Əli isə Uilşirdəki Hankok parkı yaxınlığında evində dincolardı.

Boksçuda onu sonralar çempionluqdan uzaqlaşdıracaq xəstəliyin ilk simptomları özünü bürüzo vermişdi. Çempionun olları artıq titromoyo başlamışdı. Karyerasında on ağır və onu möglübəyyətə düşərək edən Larri Holmsla olan döyüdən artıq üç ay keçmişdi. Görüşün noticosi belə olmuşdu: o, Əlini ardıcıl 10 raund döymüşdü. Məhəmməd Əli rinqi möglübəyyət və zədəli haldə tork etmişdi. Larri dahi bokşunun karyerasına obidi son qoymuşdu.

Zəng geldi. Əli dostoyi götürdü və mənəcərin həyəcanlı səsini çıxıb.

Əlinin oğlu ölümündən necə xilas etməsi ilə tarixdə qaldı. Polis zabiti Hagerti bu barədə demişdi: "Bu bir piar-aksiya deyildi, Əli olmasadı oğlan özünü atmışdı. Bokşu isə jurnalistlər verdiyi müsahibəsində Coya kömək etdiyi, onun işlə tomin olunacağı və etdi. "Xilas edilmiş insan həyatı bütün tülətlərindən üstündür" - güclü tükənmış Əli müxbirlərə dedi.

Bu hadisə Məhəmməd Əli haqqında yanmış osatırın bir hissəsidir. Hami Əlini dahi və müdrik insan kimi tanıydı.

Həzurları:
Şəfiqə Bayramova